



# İİV-infeksiyası və hamiləlik

Hər bir hamilə qadın özünün və gələcək övladının sağlamlığına diqqətlə yanaşmalıdır.



## **İİV-infeksiyası**

**İnsanın immunçatışmazlığı virusu** tərəfindən törədilən, immun sistemin spesifik zədələnməsi ilə xarakterizə olunan, **Qazanılmış Immun Çatışmazlığı Sindromuna** (QİÇS) gətirib çıxaran xəstəlikdir.

A photograph of a pregnant woman with long brown hair, smiling and gently holding her pregnant belly with both hands. She is wearing a light grey long-sleeved top and grey pants. The background is a soft, out-of-focus teal color.

İİV immun sistemini  
zədələdikdə insan müxtəlif  
infeksiyalara  
(məs; vərəm, göbələk,  
hətta ümumi respirator  
virus infeksiyalara)  
müqavimət göstərə bilmir.

Buna görə də  
İİV/QIÇS-lə  
mübarizədə virusun  
başqalarına  
ötürülməsinin  
qarşısının alınması  
profilaktikanın əsas  
məqsədidir.

## **İİV-in ilk əlamətləri aşağıdakılardır:**

- ↳ qızdırma
- ↳ dəri və selikli qışada səpgilər
- ↳ limfa düyünlərinin böyüməsi və/və ya ağrılı olması
- ↳ öskürək, rinit, faringit
- ↳ çəkinin azalması
- ↳ davamlı və ya vaxtaşırı diareya (ishal)
- ↳ qaraciyər və dalağın ölçülərinin böyüməsi

Yuxarıdakı əlamətlər olmadan, gizli mərhələ başlayır. Bu dövrdə yanaşı gedən xəstəliklər meydana çıxır: angina, pnevmoniya, herpes, göbələk infeksiyaları, bağırsaq infeksiyaları və onkoloji xəstəliklər.

## **İİV infeksiyasının risk faktorları:**

- ↳ inyekşion narkotik istifadə
- ↳ İİV-ə yoluxmuş insanla qorunmamış cinsi əlaqə
- ↳ steril olmayan tibbi avadanlıq və alətlər
- ↳ müntəzəm qanköçürmə, hemodializ əməliyyatı
- ↳ yoxlanılmış qanın köçürülməsi
- ↳ İİV infeksiyalı ananın hamiləliyi



## İİV-ə bu yolla yoluxmaq mümkün deyil:

- ↳ əl verib salamlaşmaq
- ↳ qucaqlaşmaq
- ↳ adı öpüşmək
- ↳ öskürmək
- ↳ asqırmaq
- ↳ ümumi telefondan istifadə etmək
- ↳ xəstəxanaya getmək
- ↳ qapıları açıb-örtmək
- ↳ birgə yemək yemək
- ↳ eyni qab-qacaqdan istifadə etmək
- ↳ tualet və duşdan istifadə etmək
- ↳ ümumi hovuzda çimmək
- ↳ ağcaqanad və başqa  
həşəratların dişləməsi ilə

İİV-in anadan uşağa ötürülməsi  
doğuş vaxtı və ya doğuşdan əvvəl və  
sonra baş verə bilər.

## Körpənin İİV infeksiyasına yoluxması bu hallarda mümkündür:

- ↳ hamiləlik zamanı cift vasitəsi ilə
- ↳ dölyanı sular vasitəsilə və ya ehtiyatsız müayinə aparıldığı zaman
- ↳ doğuş vaxtı uşaq ananın qanını və ya uşaqlıq yolu ifrazatını udarsa
- ↳ ciftin vaxtından əvvəl uşaqlıqdan ayrılması və uşağın dəri səthinin zədələnməsinə gətirib çıxaran hər bir müdaxilə (məs; mamalıq maşaları və s.) olduqda
- ↳ İİV infeksiyalı ana körpəsini əmizdirdikdə (heç bir halda buna yol vermək olmaz!)

## Əgər anada:

- ↳ İİV-in əlamətləri varsa
- ↳ immun sistemi zəifləmişsə
- ↳ cinsi yolla yoluxan infeksiyalar varsa (xlamidioz və s.)
- ↳ doğuş vaxtından əvvəl başlayıbsa
- ↳ hamiləlik və ya doğuş zamanı müalicə aparılmayıbsa

Qadının İİV-ə yoluxması hamiləlik vaxtı  
baş veribsə, uşağın İİV-ə yoluxma riski arta bilər.

## **İİV-in anadan uşağa ötürülməsinin profilaktikası**

Uşağın İİV-ə yoluxma riskini azaltmaq üçün vacib göstərişlər:

- ↳ anaya hamiləlik və doğuş zamanı, uşağa isə doğuşdan dərhal sonra antiretrovirus preparatlar təyin etmək körpənin ananın qanı ilə kontaktını (təmasını) azaltmaq üçün həkimlə birgə doğuşun növünü seçmək (təbii doğuş və ya Keysəriyyə əməliyyatı)
- ↳ dölyanı maye axdılqdan sonra, uşağın bətnində qalma müddətini azaltmaq
- ↳ ana südünün əvəzinə uşağa süni qidalar vermək

**Bu kompleks tədbirlər virusun uşağa ötürülmə riskini xeyli aşağı sala bilər.**

## **Hamilələrin qadın məsləhətxanalarına ilk müraciətləri zamani**

İİV-ə müayinə, hamiləliyin əvvəlində və 30-cu həftəsində aparılır.

İİV infeksiyası aşkar olunan hamilə qadılarda həmçinin cinsi yolla yoluxan infeksiyalar, C və B viruslu hepatitlər də yoxlanılır.

Bu müayinələr hamiləliyin erkən dövründə aparılır və hamiləliyin 28 həftəsində təkrar olunur.

Məsləhət vermə və müayinə məxfilik prinsiplərinə uyğun olaraq aparılır.



**İİV-ə yoluxmuş qadın**  
ginekoloqla yanaşı,  
QIÇS mərkəzinin mütəxəssisinin  
müayinəsindən də vaxtaşırı keçməlidir.  
Müalicə antiretrovirus preparatlarla  
aparılır. Bu dərmanlar virusu  
orqanizmdən tam çıxarmasa da, virus  
yükünün azalmasına, bununla da  
orqanizmin fiziki vəziyyətinin  
yaxşılaşmasına və uşağın anadan  
yoluxma riskinin azalmasına kömək  
edir. Hamiləliyin 28-ci həftəsindən  
başlayaraq xüsusi antiretrovirus  
profilaktika təyin edilir. Bu dövrde  
dərmanların düzgün dozada və cədvəl  
üzrə qəbulu vacibdir.





Hamiləlik qadının kaloriyə və zülala tələbatını artırır. Dölün inkişafı üçün fol turşusu, dəmir, kalsium və mayelər vacib olduğundan ananın rasionuna bu maddələrdən lazımi miqdarda əlavə etmək vacibdir.

Vaxtaşırı fiziki məşğələlər də faydalıdır. Bu məşğələlər əzələləri möhkəmləndirir, hamiləliyin və doğuşun gedişini asanlaşdırır.

**Yadda saxlayın:** Ananın anticisimləri yaş yarıımına qədər uşağın bədənində qaldığından, bu müddətdə körpənin İİV -statusunu dəqiq öyrənmək mümkün deyil.

Hazırda İİV ciddi və sağılmayan xroniki xəstəlik olsa da, bəzilərinin hesab etdiyi kimi, ölümcül deyil.

Virus insanın  
orqanizmində bütün  
həyatı boyu qalır. Lakin  
antiretrovirus preparatları  
işlənib hazırlanmışdır ki,  
bunlar İİV-ə əks-təsir  
göstərir, İİV infeksiyasının  
QIÇS-ə keçməsinə mane  
olmaqla insanın immun  
sisteminə qoruyur.

Müalicəyə başlamış insan bütün həyatı boyu  
onu davam etdirməlidir. Vaxtında və düzgün  
aparılmış müalicə sayəsində  
bu xəstəliyə yoluxmuş insanın həyatı sağlam  
insanın həyatından tamamilə fərqlənməyə bilər.



“İnsanın  
immunçatışmazlığı  
virusunun törətdiyi  
xəstəliklə mübarizə  
haqqında” Azərbaycan  
Respublikasının  
Qanununa əsasən,  
İİV-lə yaşayın  
analardan doğulmuş  
bir yaşadək uşaqlar  
qida məhsulları  
ilə müvafiq  
icra hakimiyyəti  
orqanı tərəfindən  
müəyyən olunmuş  
qaydada pulsuz  
təmin olunurlar.

**Tibbi müayinə və məsləhətlər üçün  
əlaqə nömrələri:**

**Respublika QiçS-lə mübarizə mərkəzi**  
**012 594 99 24**

**QAYNAR XƏTT:**  
**012 408 79 74**

*Bu kitabıca uşaq dünyaya getirməyi planlaşdırıan  
İİV-ə yoluxmuş qadınlar və onların partnyorları üçün  
işlənib hazırlanmışdır.*



---

► Bakı, AZ1122, H.Zərdabi küç., 96  
↳ 431 12 72 ☎ 430 52 85 ☐ office@isim.az  
🌐 www.isim.az

Kitabça "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramının həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı"nın 7.1-ci bəndinə uyğun olaraq Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış və çap edilmişdir.